

## 2- METİLANİLİNİN METANOLLA ALKİLLƏŞMƏ REAKSİYASINDA KATALİZATORUN SABİT İŞİNİN TƏDQİQİ

<sup>1</sup>AĞAYEV ƏKBƏR ƏLİ oğlu

<sup>2</sup>MUSTAFAYEVA NAILƏ ABDULLA qızı

<sup>3</sup>MURADOV MAHAL MÄİL oğlu

*Sumqayıt Dövlət Universiteti, 1-professor, 2-k.f.d., baş müəllim, 3-dosent*

**Açar sözlər:** 2-metilanilin, metanol, alkillaşma, N-2-dimetilanilin, 2,6-dimetilanilin, oksid katalizator, modifikasiya, sabit iş

2-metilanilinin metanolla alkillaşmə reaksiyasının müxtalif katalizatorların [1-2] iştirakında aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, vanadium-xrom-alüminium oksid sistemi daha yüksək katalitik xassələr göstərir. Belə ki, tərkibində kütłə % ilə 3,0-V<sub>2</sub>O<sub>5</sub>, 7,0-Cr<sub>2</sub>O<sub>3</sub> və 90,0-Al<sub>2</sub>O<sub>3</sub>(VXA) olan oksid katalizatoru reaksiya şəraitində asılı olaraq, N-, 2-dimetilanilinin və 2,6-dimetilanilinin alınmasında praktiki əhəmiyyət kəsb edir. Müxtalif temperaturlarda 2-metilanilinin metanolla qarşılıqlı təsirinin nəticələri 1 sayılı cədvəldə göstərilmişdir. Tədqiqatlar əvvəlk hesabatlarda göstərilmiş qayda üzrə aparılmış və alınan məhsulların analizi Xrom-5 xromatoqrafında və Tesla firmasının BS487B spektrometrində həyata keçirilmişdir. Tərənnüməz laylı katalizatoru olan reaktorda VXA katalizatorunun həcmi 10 sm<sup>3</sup> olmuş və təcrübələr 1 saat ərzində aparılmışdır.

Alınmış nəticələrin təhlili göstərir ki, 320°C-də 2-metilanilin-metanol sistemində azota (N-) və karbona (C-) görə alkillaşmə praktiki olaraq eyni paya malikdir. Məsələ N-ə görə alkillaşmə ilə alınan N-, 2-dimetilanilin və N-, N-2-trimetilanilinlərin çevrilmiş 2-metilanilinə görə hesablanmış ümumi çıxımı 50,0% C-ya görə alkillaşmədən alınan 2,6-, 2,4- və digər dimetilanilinlərin ümumi çıxımı isə 49,0% olur. 360°C-də N-alkillaşmə məhsullarına görə ümumi selektivliyin C-alkillaşmaya görə ümumi selektivliyə nisbəti 0,1:1,0, 380°C-də isə bu göstərici 0,053:1,0 olur. N-, 2-dimetilanilinə görə yüksək selektivlik (40,0%) 320°C 2,6-dimetilanilinlərə görə selektivlik (83,0%) isə 360°C-də əldə olunur. Bu temperatur-larda 2-metilanilinin birləşməlik konversiyası uyğun olaraq 60,0 və 80,5% təşkil edir. Temperaturun 380°C-ya qaldırılması konversiyau 95,0%-ə qədər artırısa da, 2,6-dimetilanilinə görə selektivliyin azalması 2,4- və digər dimetilanilinin çevrilmiş o-toluidinə görə hesablanmış çıxımları cəmini xeyli artırır və əlavə rektifikasiya kalonlarının istifadəsini tələb edir.

*Cədvəl 1.*

*VXA katalizatorunun iştirakında 2-metilanilinin metanolla alkillaşmə reaksiyasının nəticələri.*

*Reaksiyanın şəraiti: θ=1,0 sf<sup>1</sup>, V=1:3 mol/mol*

Göstəricinin adı	Temperatur, °C		
	320	360	380
Çevrilmiş 2-metilfenola görə hesablanmış reaksiya məhsullarının çıxımı, %			
N-, 2-dimetilanilin	40,0	6,0	4,0
N-, N-, 2-trimetilanilin	10,0	3,0	1,0
2,6-dimetilanilin	45,0	83,0	81,4
2,4-dimetilanilin	2,5	4,0	7,1
Digər dimetilanilinlər	1,5	2,0	5,5
2-metilanilinin konversiyası, %			95,0

*M.F. Ağabəyov adlısı*

*At. Nömrəsi: 10 Milli*

*17 Kütüphanası*


Katalizatorların iştirakında baş verən kimyəvi texnoloji proseslərdə vacib xassalardan biri onların istismar xassları, o cümlədən sabit iş müddəti, aktivliyi aşağı düşməş katalitik sistemlərin regenerasiya qabiliyyəti və aktivliyin bərpa olunması sayılır [3]. Bunu nəzərə alaraq VXA oksid sisteminin fasılısız iş rejimi tədqiq edilmiş və prosesdə durulaşdırıcıların təsiri də öyrənilmişdir.

Cədvəl 2

Modifikasiya olunmuş VXA-nın iştirakında 2-metilanilinin metanolla alkillaşma reaksiyasının nəticələri.  
Reaksiyanın şəraiti:  $\vartheta=1,0 \text{ st}^{-1}$ ,  $V=1:3 \text{ mol/mol}$

Göstəricinin adı	Temperatur, °C		
	320	360	380
Çevrilmiş 2-metilfenola görə hesablanmış reaksiya məhsullarının çıxımı, %			
N-, 2-dimetilanilin	51,0	6,5	3,0
N-, N-, 2-trimetilanilin	3,5	1,0	-
2,6-dimetilanilin	43,0	87,5	86,0
2,4-dimetilanilin	1,5	2,5	5,5
Digər dimetilanilinlər	-	1,0	3,5
2-metilanilinin konversiyası, %	53,0	80,0	93,0

2-metilanilinin metanolla alkillaşma reaksiyasında durulaşdırıcı kimi hava və müxtəlif həcmədə azotdan istifadə edilmişdir. Azotun prosesdəki həcmi 1 litr katalizatora görə saatda 100-600 litr təşkil etmişdir.



Şəkil. Müxtəlif durulaşdırıcıların iştirakında 2-metilanilinin metanolla alkillaşma reaksiyasında VXA katalizatorlarının sabit işi  $T=360^\circ\text{C}$ ,  $\vartheta=0,8 \text{ st}^{-1}$ ,  $V=1:3 \text{ mol/mol}$ , 1-durulaşdırıcı olmayan halda, 2-hava, 3,4,5-azot, 5-modifikasiya olunmuş VXA, 1,2,3,4-VXA

Alınmış nəticələr şəkildə öksini tapmışdır. Durulaşdırıcı olmayan halda VXA katalizatorunun sabit iş müddəti cəmi 5 saat, hava mühitində isə 7 saat təşkil edir. Durulaşdırıcı kimi azot götürüldükdən sonra onun həcmi 100 litr təşkil etdiğə VXA katalizatorunun fasılısız iş rejimi iki dəfə artır və 10 saat təşkil edir. İnert durulaşdırıcı olan azotun sərfini 1 litr katalizatora görə 600 litr qaldırıldıqda katalizatorun sabit iş müddəti 300 saat təşkil edir. Reaksiya qarışığında 2-metilfenol və metanolun parsial təzyiqləri bir neçə dəfə azaldıqda əsas və yan çevrilmələrin sürəti və payı da

dəyişir və turşu-əsasi mərkəzlərdə adsorbsiya-desorbsiya mərhələləri başlangıç maddələrin və reaksiya məhsullarının qatılığından asılı olaraq tənzimlənir.

VXA katalizatorunun turşu-əsasi mərkəzlərinin gücünü və quruluşunu dəyişen amillərdən biri də onun modifikasiyasıdır. Buna nail olmaq üçün müxtəlif modifikator və promotorlardan istifadə olunur. Bizim halda promotor rolu kaliumlu birləşmələr oynamışdır. VXA katalizatorun sintezində onun tərkibinə 0,1-0,3 kütlə % kalium karbonat əlavə edilmiş və katalizatorun  $500-600^\circ\text{C}$  temperaturda közərdiləndən sonra kalium oksidi və karbon (IV) oksidə parçalanması güman olunur. Əsası xassəli promotor 2-metilfenolun metanolla alkillaşma reaksiyasının nəticələrinə və katalizatorun sabit iş müddətinə təsiri aşağıdakı kimidir.

VXA-dan fərqli olaraq modifikasiya olunmuş oksid katalizatorunun iştirakında 2-metilfenolun konversiyasının 0,5-2,0% azalması, mono N-alkillaşmanın selektivliyinin 320-360°C temperaturda 0,5-11,0% artması, p-C-alkillaşmanın payının 1,0-1,6% azalması digər dimetilanilinlərə görə selektivliyin də qismən aşağı düşməsi müşahidə olunur. Orta C-alkillaşmaya göldikdə temperaturdan asılı olaraq aşağıdakı dəyişmə baş verir.  $320^\circ\text{C}$ -da 2,6-dimetilanilinin selektivliyi VXA ilə müqayisədə 2% azalır,  $360^\circ\text{C}$ -da 4,5% artır,  $380^\circ\text{C}$ -da isə 4,6% çoxalır və  $360^\circ\text{C}$ -da elə olunan nəticə (87,5%) daha yüksək olur (cədvəl 2). Həmin temperaturda modifikasiya olunmuş VXA oksid katalizatorunun sabit iş müddəti VXA oksid sistemi ilə müqayisədə 74 saat çox olur və fasılısız alkillaşməni 374 saat həyata keçirmək mümkündür (şəkil). Şəkildən göründüyü kimi, istifadə olunan katalizatorun tərkibindən və durulaşdırıcıının təbiatiindən asılı olmayaraq müəyyən müddətdən sonra əsas kriteriya kimi götürülmüş ilkin 2-metilfenola görə hesablanmış 2,6-dimetilanilinin çıxmışında azalma müşahidə olunur və onun mayıl müddəti 2-10 saat təşkil edir. VXA oksid katalizatorlarında dezaktivasiyanın başlığındı anlıdan proses dayandırılmış və onların oksidlaşdırıcı regenerasiyası aparılmışdır. Dezaktivasiya olunmuş katalizatorların aktivliyinin bərpası prosesi seçilmiş şəraiti həyata keçirilir:  $T=450^\circ\text{C}$ , 1 litr katalizatora görə havanın sərfi 550 litr/saat. Regenerasiya müddəti 3-5 saat. Karbonlu və yüksək temperaturda qaynayan kondensləşmə məhsullarının katalizator səthindən hava axımında yandırılması prosesi ekzotermik olduğundan bəzi hallarda temperatur sıçrayışları ( $470-490^\circ\text{C}$ ) baş verir ki, onun da qarşısını almaq üçün hava axınının sərfini tənzimləmək lazımdır. Müvafiq regenerasiyalardan sonra katalizatorların xassələri və mexaniki davamlılığı dəyişmir və əvvəlki vəziyyətə qaydır. İstisna hal kimi hava iştirakında alkillaşma reaksiyasını apardıqda dezaktivasiya olunan VXA oksid katalizatoru təşkil edir. Onun əvvəlki xassələrini tam bərpə etmək mümkün olmamışdır. 2-metilanilin, metanol və hava iştirakında baş verən mürəkkəb çevrilmələr zamanı VXA oksid katalizatorunun quruluş və tərkibinin həmçinin aktiv mərkəzlərinin dönməyən dezaktivasiyasının baş verdiyi güman olunur.

İşlənmiş və regenerasiya olunmuş katalizatorların məsəmə-struktur xarakteristikalarının müqayisəsi göstərmişdir ki, işlənmiş katalitik sistemlərdə xüsusi səth təzə hazırlanmış və ya regenerasiya olunmuş nümunələrlə müqayisədə xeyli azdır. Bu da katalizator səthində proses zamanı əmələ gələn kondensləşmə məhsullarının və karbonlu birləşmələrin yığılması ilə izah olunur [4]. Regenerasiya prosesində müəyyən edilmişdir ki, dezaktivasiya olunmuş katalizator səthində karbonun miqdarı 3,5 kütłə% qədər olur və onun yandırılması ilə katalizatorun turşu-əsasi xassələri bərpə olunur. Analoji hal digər aromatik aminlərə də aiddir [5].

Tədqiqatların nəticəsi göstərir ki, VXA oksid katalizatorlarının iştirakında 2-metilanilinin metanolla alkillaşma prosesini bir reaktor-sistem və ya reaktor-regeneratorlu qurğuda aparmaq mümkündür. İkinci hal bir qədər bahalı olsa da fasılısılı bir neçə aya qaldırmağa imkan verir. Belə ki, VXA oksid sistemləri dəfələrlə regenerasiya proseslərini aparmağa və katalitik xassələrin bərpası iqtidarındadır. Bir reaktorlu sistemlərdə katalitik aparatin vaxtaşırı regenerator kimi işləməsi təklif olunur. Son qərar iqtisadi hesablamalardan sonra verilə bilər.

## **ƏDƏBİYYAT**

1. Aghayev A.A., Muradov M.M., Shahtaxtinskaya P.T., Mustafayeva N.A. Alkylation of 2-methylaniline with methanol in the presence of oxide catalyst // European Science Review. № 9-10, 2016, pp. 256-258
2. Агаев А.А., Мустафаева Н.А., Расулов С.Р. Каталитическое взаимодействие 2-метиланилина с метанолом // Нефтепереработка и нефтехимия № 3. М., 2013, с. 20-21
3. Ağayev Ə.Ə., Qarayeva I.E., Bəxtiyar F., Abuşova Z.B. 2,6-dimetil-4-propilfenolun dehidrogenlaşmə reaksiyasına temperaturun təsiri // Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Təbiət və texniki elmlər bölməsi. c.20, №4, Sumqayıt: SDU, 2020, s.22-24; <https://elibrary.ru/item.asp?id=44600574>
4. Tağıyev D.B. Heterogen kataliz neft kimyasında. Bakı: Elm, 1992, 248 s.
5. Ağayev Ə.Ə., Mustafayeva N.A. Anilinin metanolla alkillaşması // Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Təbiət və texniki elmlər bölməsi. c.11, №2. Sumqayıt: SDU, 2011, s. 53-55

## **РЕЗЮМЕ**

### **ИССЛЕДОВАНИЕ СТАБИЛЬНОЙ РАБОТЫ ОКСИДНОГО КАТАЛИЗАТОРА В РЕАКЦИИ АЛКИЛИРОВАНИЯ 2-МЕТИЛАНИЛИНА МЕТАНОЛОМ**

*Агаев А.А., Мустафаева Н.А., Мурадов М.М.*

**Ключевые слова:** 2-метиланилин, метанол, алкилирование, N,2-диметиланилин, 2,6-диметиланилин, оксидный катализатор, модификация, стабильная работа

Исследована стабильная работа ванадий-хром-алюминиевого оксидного катализатора и его модифицированного карбонатом калия образца в реакции алкилирования 2-метиланилина метанолом в присутствии различных разбавителей. В качестве разбавителя использовали воздух и азот в различных объемах (100-600 л/час). В среде азота процесс алкилирования можно непрерывно осуществить в присутствии ванадий-хром-алюминиевого оксидного катализатора – 300 часов, а над модифицированным катализатором – 374 часа. Поэтому, процесс алкилирования 2-метиланилина метанолом предлагается осуществить в монореакторной, или в комплексной системе-реактор-регенератор.

## **SUMMARY**

### **STUDY OF STABLE OPERATION OF AN OXIDE CATALYST IN THE REACTION OF ALKYLATION OF 2-METHYLANILINE WITH METHANOL**

*Aghayev A.A., Mustafayeva N.A., Muradov M.M.*

**Key words:** 2-methylaniline, methanol, alkylation, N, 2-dimethylaniline, 2,6-dimethylaniline, oxide catalyst, modification, stable operation

The stable operation of a vanadium-chromium-aluminum oxide catalyst and its sample modified with potassium carbonate in the alkylation reaction of 2-methylaniline with methanol in the presence of various diluents has been studied. Air and nitrogen in various volumes (100-600 l / h) were used as a diluent. In a nitrogen atmosphere, the alkylation process can be carried out continuously in the presence of a vanadium-chromium-aluminum oxide catalyst for 300 hours, and over a modified catalyst for 374 hours. Therefore, the process of alkylation of 2-methylaniline with methanol is proposed to be carried out in a mono-reactor, or in a complex system-reactor-regenerator.

Daxilolma tarixi:

İlkin variant

19.03.2021

Son variant

12.04.2021